




KG Online Classes Are Starting!

Online Learning for KG students will start on Monday, April 20th, 2020.

The first day will be orientation and general revision to help familiarize the students with the TEAMS platform.

How Do I See My Online Timetable?

- The timetables will be uploaded to your **SABIS® Digital Platform**.
 - <https://sdpauth.sabis.net>
- Click on **Schedules and Timetables** to open your online class timetable.
- Click on **Exam Preparation** to find a weekly plan with the material that will be done in class. The weekly plan for next week will be uploaded over the weekend before.





SABIS®

How to Join My Online Lesson?

Download **Microsoft Teams**.

- Do you have a laptop? Visit this site:
<https://teams.microsoft.com/downloads>
- Do you have a tablet? Visit the App Store, Galaxy Store, or Play Store depending on your device.

For more information on how to install MS Teams and Join Lesson [Click Here](#)



How Long Will These Online Lessons Be?

- **Shorter in the beginning.** The lessons will be scheduled as 50 minutes, but the teachers will finish their lessons after 20-25 minutes in the first few days to make it easier for students. The lessons will be made longer gradually.
- **KG students' attention span.** During regular classes, KG students don't do more than 20-25 minutes of active academic work at a time. We are taking this into account for the online classes, which is why the lessons will be slightly shorter in the beginning.
- **Keeping your child engaged.** The teachers will of course make a huge effort to keep the kids engaged, but we will also depend on parents to help them with the technical aspects (mute and unmute) and to motivate them to stay engaged in the lesson.

What Should Students Do During Online Lessons?

- **Be on time.** Log into your account 10 minutes before your first lesson. Teachers will report late students to the supervisors.
- **Have what you need.** Make sure you have your pencils/pens, notebooks, and any other material needed.
- **Be ready to answer.** All the students will be on mute. The teacher will unmute individual students to ask them questions about the lesson.
- **Do your written work.** The teacher will check that students are doing their work by calling on random students for answers.
- **Stay on Task.** Pay attention and don't get distracted.
- **Behavior Counts!** Supervisors and AQC will be checking all the classes.



What Should Parents Do During Online Lessons?

- **Make sure your child attends all online classes.** Please check your child's online timetable on the SDP. Make sure your child attends online lessons in a quiet room.
- **Don't communicate with teachers or interrupt lessons.** The teachers' sole priority is to teach effectively without distractions. For any comments or questions, contact the AQC or school administration. **All students will be muted by teachers until called upon by teachers.**
- **Let your child do the work.** Do not complete work for your child or answer questions when the teacher calls on them. For your child to learn the concepts, he/she must do the work themselves.
- **Let's work as a team.** Teamwork between school and parents is needed for the success of online learning. Therefore, parents need to ensure their child/children are completing the weekly material and actively participating in online lessons.
- **Become our Partner!** You will need to motivate and, at times, guide your child in order to make online learning work. This means parents are expected to become full partners in our online school.
- **Be Reachable.** Make sure the school has your up to date email and mobile numbers.
- **Be Patient!** Online Learning is a new and exciting solution during these challenging times. With anything new, issues will be faced; solutions will be found by working together.




KG onlayn dərsləri başlayır!

KG şagirdləri üçün ilk onlayn dərs 20 Aprel 2020-ci il, Bazar ertəsi günü keçiriləcəkdir.

İlk gün şagirdlərə TEAMS proqramı ilə tanış olmağa kömək edəcək bəzi istiqamətlər veriləcək və keçirilənlərin ümumi təkrarı olacaqdır .

Mən onlayn dərs cədvəlimi necə əldə edə bilərəm?

- Dərs cədvəli sizin **SABIS® Rəqəmsal Platformanıza** yüklənəcəkdir.
 - <https://sdpauth.sabis.net>
- Onlayn dərs cədvəlinizi əldə etmək üçün “**Schedules and Timetables**” bölməsinə daxil olun.
- Sınıfda keçiriləcək dərslər də daxil olan həftəlik planı əldə etmək üçün “**Exam Preparation**” düyməsini basın. Nəzərinizə çatdıraq ki, hər növbəti həftənin dərs planı bir həftə əvvəl yüklənəcəkdir.





Onlayn dərslərə necə qoşula bilərəm?

- Microsoft TEAMS proqramını yükləyin.
 - **Noutbukunuz varsa-** Bu saytna daxil olun:
<https://teams.microsoft.com/downloads>
 - **Planşetiniz varsa-** Cihazınızdan asılı olaraq App Store, Galaxy Store və ya Play Store-a baş çəkin.
- Microsoft Teams proqramını yükləmək və dərslərə qoşulmaqla bağlı əlavə məlumat əldə etmək üçün aşağıdakı linkə daxil olun .
 - <https://www.youtube.com/watch?v=FlctZAUz1S0&t=28s>

Onlayn dərslər nə qədər davam edəcək?

- **İlk başda dərslər qısa müddət keçiriləcəkdir.** Baxmayaraq ki, cədvəldə dərslər 50 dəqiqə müddətinə təyin ediləcək, müəllimlər ilk günlərdə dərsləri 20-25 dəqiqədən sonra bitirəcəklər. Bu üsul şagirdlər üçün daha asan olacaq və onu da qeyd edək ki, dərslərin müddəti tədricən uzadılacaqdır.
- **KG şagirdlərinin diqqət ayıra bilmə intervalı.** Normal dərslər keçirilən zaman KG şagirdləri bir dərs boyuca 20-25 dəqiqədən çox aktiv akademik iş görə bilmirlər. Onlayn dərslər keçirərkən bunu nəzərə alırıq və buna görə başlanğıcda dərslər bir az daha qısa olacaqdır.
- **Övladınızın dərstdən yayınmamasına diqqət edin.** Müəllimlər, əlbəttə ki, uşaqların dərse diqqət ayırmaları üçün çox şey göstərəcəklər, lakin bununla yanaşı texniki cəhətdən (səsli və ya səsiz rejimi yandırmaqda) və dərse qulaq asmağa həvəsləndirmək üçün valideynlərin də köməyinə ehtiyacımız var.



Şagirdlər onlayn dərslər zamanı nə etməlidirlər?

- **Vaxtında qoşulun.** İlk dərslər başlamazdan 10 dəqiqə əvvəl hesabınıza daxil olun. Müəllimlər gecikmiş şagirdləri nəzarətçilərə məruzə edəcəklər.
- **Dərs ləvazimatlarınız yanınızda olsun.** Qələm, dəftər və digər zəruri ləvazimatlarınızın olduğundan əmin olun.
- **Cavab verməyə hazır olun.** Dərs zamanı bütün şagirdlər ekrandakı səssiz rejimi seçməlidirlər. Müəllim sual vermək istədiyi zaman individual olaraq şagirdləri səsli rejimə salacaqdır.
- **Tapşırıqlarınızı yazın.** Müəllim hazır olub-olmadığını yoxlamaq məqsədi ilə ixtiyari şəkildə şagirdlərə zəng edəcəkdir.
- **Dərsə fokuslanın.** Dərs müddətində diqqətinizi yayındırmayın.
- **Davranış qaydaları!** Nəzarətçilər və AQC-lər (akademik keyfiyyətə nəzarət edənlər) bütün sinifləri yoxlayacaqlar.

Valideynlər onlayn dərs zamanı nə etməlidirlər?

- **Əmin olun ki, övladınız bütün onlayn dərslərdə iştirak edir.** Xahiş edirik SABIS Rəqəmsal Platformasından övladınızın dərs cədvəlini yoxlayın. Həmçinin övladınızın sakit bir otaqda dərsə qoşulduğuna nəzarət edin.
- **Müəllimlərlə danışmaq və ya dərsləri bölmək olmaz.** Müəllimlərin yeganə prioriteti yayınmadan effektiv dərs keçməkdir. Hər hansı bir rəy və ya sualınız üçün AQC-lərə və yaxud məktəb rəhbərliyinə müraciət edin. **Müəllim onlara zəng edəne qədər bütün şagirdlər müəllimlər tərəfindən səssiz rejimə alınacaqdır.**
- **İcazə verin övladınız tapşırıqları özü etsin.** Övladınızın əvəzinə tapşırıqları tamamlamaq və ya müəllim zəng etdiyi zaman suallara cavab vermək kimi halların baş verməməsinə diqqət edin. Qaydaların məzmununu anlamaq üçün övladınız tapşırıqları özü yerinə yetirməlidir.
- **Gəlin bir komanda olaq!** Onlayn dərslərin uğurlu olması üçün məktəb və valideynlərin komanda şəklində işləməsi vacibdir. Buna görə valideynlər övladlarının həftəlik materialları tamamlamalarını və onlayn dərslərdə fəal iştirak etmələrini nəzarətdə saxlamalıdırlar .
- **Bizim partnyorumuz olun.** Siz övladınıza motivasiya verməli və, bəzən, onlayn tapşırıqlarını yerinə yetirməsi üçün onu düzgün yönəltməlisiniz. Bu o deməkdir ki, valideynlərdən onlayn tədris müddətində bizim tam partnyorlarımıza çevrilmələrini gözləyirik.
- **Əlçatan olun.** Məktəbdə ən yeni e-poçt ünvanlarınızın və mobil nömrələrinizin olduğundan əmin olun.
- **Səbirli olun.** Onlayn tədris bu çətin dövrlər üçün yeni və maraqlı bir üsuldur. Belə ki, hər bir yenilikdə olduğu kimi, problemlərlə üzləşəcəyik və bunun da, həlli yolu əməkdaşlıq vasitəsilə tapılacaqdır.